

YAŞIL İŞİĞİN TOMAT BİTKİSİNİN MORFOFİZİOLOJİ XÜSUSİYYƏTLƏRİNƏ TƏSİRİ

K.Z HƏSƏNOVA
Azərbaycan Dövlət Aqrar Universiteti

Yaşıl işığın tomat bitkisinin toxumlarının cürcərməsinə, yarpaqlarda yaşıl pigmentlərin miqdarına, fotosistem 2-nin fəaliyəsinə, yarpaqların parametrlərinə təsiri tədqiq edilmişdir. Miyyən edilmişdir ki, göy və qırmızı işıq kimi yaşıl işıq da öz reseptorları vasitəsilə bitkidə metabolizm proseslərini tənzimləyir.

Açar sözlər: tomat, toxumların cürcərməsi, xlorofil, karotinoidlər, fotosistem 2

Bitkilərin üzərinə düşən günəş işığının spektrində ağ, qırmızı və göy işığın müxtəlif bitkilərin böyüümə və inkişafına təsiri geniş əyrənilmişdir, lakin güclü enerjiyə malik olan yaşıl işığın (500-600 nm) təsirinə aid məlumatlar azdır. Bu istiqamətdə aparılan bir çox tədqiqatlarda alınan nəticələrə görə yaşıl işığın bitkilərdə elə bir fizioloji və ya fotokimyevi fəallığı yoxdur. Bu təsəvvürülər xlorofil və b-nin udma spektrlərinə əsaslanır. Fotosintez prosesində əsas rol oynayan bu pigmentlər dalğa uzunluğu 300-400 nm olan göy işığı və 600-700 nm olan qırmızı işığı udurlar, həyəcanlanıclar və öz elektronlarını akseptorlara ötürürülər. Ona görə də yaşıl işığı təcrübələrdə nəzarət varianti kimi götürürülər [1,2]. Yaşıl yarpaq tərəfindən udulan günəş işığının 87-97%-i 300-400 nmlik spektrə, 80-93%-i 640-680 nm-lıq spektrə, orta hesabla 65-75%yi yaşıl və sarı spektrə düşür 700-1000 nm dalğa uzunluğundakı işıq çox az 5-15% udulur [9, 10]. Müəlliflərin fikrincə, çox səx və həddin çox kölgələnmış fitosenozlarda yaşıl işıq böyük rol oynayır [3-5]. Belə senozlarda aşağı yarudus bitən bitkilər və ya eyni bitkinin yarpaqları yaşıl şularla zəngin enerji udurlar. Buradan belə mənətiqi nəticə çıxmamaq olar ki, yaşıl işığın özü də fotosintezdə rol oynaya bilər. Belə guman edilir ki, yüksək intensivlikli yaşıl işıq fotosintez prosesini zəiflətmir, böyüümə proseslərini tənzimləyir. İşıq spektrində yaşıl işığın payının artması vələmir və bugdanın böyüümə intensivliyini zəiflədir ki, bu da onun tənzimləyici təsirə malik olmasına göstərir [6,7]. Lakin o da məlumdur ki, yaşıl işıq bitkilərin həyat fəaliyyətini tam təmin edə bilər. Yüksək intensivlikli (200 vt/m^2) işıqda bugda bitkisi göy işıqda olduğuna nisbətən yüksək biokütla toplamışlar [8]. Beləliklə, ədəbiyyat məlumatlarına əsasən belə fikir yürütmək olar ki, yaşıl işıq bitkilərin morfo-fenomeninin tənzimlənməsində böyük rol oynayır. Biz öz təcrübələrimizdə 500-600 nm işıq buraxan şəffaf pərdələrdən istifadə etməklə yaşıl işığın tomat bitkisinin müxtəlif sortlarının böyüümə və inkişafına təsirini öyrənmişik.

Nəticələr və müzakirə. Qırmızı, göy və yaşıl işığın tomat sortlarının toxumlarının cürcəmə enerjisini və cürcəmə faizinə təsirinin öyrənilməsi zamanı məlum olmuşdur ki, ən yüksək cürcəmə intensivliyi qırmızı işıqda, sonra yaşıl işıqda, ən zəifisi isə göy işıqda müşahidə edilmişdir (Cədvəl 1).

Cədvəl 1
Müxtəlif spektrli işığın tomat toxumlarının cürcərməsinə təsiri.

Sortlar	Cürcəmə enerjisi %-la			Cürcəmə faizi		
	400- 500 nm	500- 600 nm	600- 700 nm	400- 500 nm	500- 600 nm	600- 700 nm
Falkon	35	45	50	60	70	80
22-74	37	48	52	62	75	85
Krasnodar	39	50	56	64	76	88
Volqograd	40	52	58	66	78	90
Tolstoy	42	55	59	68	80	92
Ralli	41	54	58	67	79	90

Cədvəldən göründüyü kimi, bütün sortlarda ən yüksək cürcəmə enerjisi və cürcəmə faizi qırmızı işıqda müşahidə edilmişdir. Yaşıl işıqda bu kəmiyyətlər göy işığa nisbətən yüksək olmuşdur. Eyni zamanda sortarası fərqlər də müşahidə edilir. Bütün spektrlərdə yüksək cürcəmə intensivliyi Krasnodar, Volqograd və Tolstoy sortlarında müşahidə edilmişdir. Ali bitkilərin cürcətiləri öz boyalarını düşən işığın istiqamətinə uyğun olaraq nizamlayırlar ki, fotosintez prosesi normal getsin.

Bir qayda olaraq fototropizm göy və ultrabənövşəyi –A işıqla tənzimlənir, eyni zamanda yaşıl işıqda effektiv olur. Fitoxrom tərəfindən qırmızı işıq da fototropizmi stimullaşdırır. Xlorella ilə aparılan təcrübələrdə müəyyən edilmişdir ki, yaşıl işıq həm də karbohidrat metabolizmi tənzimləyir, disaxarıdların miqdарını artırır, polisaxarıdların miqdарını azaldır. Uzun müddətli yaşıl işıqda isə, əksinə, nişastanın miqdəri artır, disaxarıdların miqdəri azalır [9]. Aparılan tədqiqatlara baxmayaraq, hələlik yaşıl işığın bitkilərin həyat fəaliyyətinə təsir mexanizmi tam aydınlaşdırılmışdır ki, bunu bilmək sənli

ışıllandırılma şəraitində becərilən bitkilərdə ışıllandırılma texnologiyasının tətbiqi üçün zəruridir. Bizim təcrübəmizdə uzun müddətli yaşlı, göy və qırmızı işqda becərilmiş tomat bitkilərinin morfometrik göstəricilərində müəyyən fərqlər müşahidə edilmişdir (Cədvəl 2).

Cədvəl 2
Müxtəlif spektrli işqda becərilmiş 45 günlük tomat sortlarının yarpaqlarının sahəsi və quru çəkisi.

Sortlar	Işıq			
	Göy	yaşlı	qırmızı	ağ
Yarpaq sahəsi				
Falkon	170±11	168±11	221±12	225±15
22-74	165±13	160±15	219±15	220±11
Krasnodar	175±12	171±12	225±16	227±13
Volqoqrad	150±9	148±10	215±14	218±12
Tolstoy	180±15	175±14	230±12	229±13
Ralli	168±14	164±13	195±11	194±14
Quru kütlə, q				
Falkon	0.68±0.02	0.56±0.07	0.78±0.02	0.88±0.05
22-74	0.64±0.04	0.53±0.08	0.75±0.01	0.82±0.06
Krasnodar	0.69±0.03	0.62±0.06	0.67±0.02	0.79±0.04
Volqoqrad	0.55±0.02	0.52±0.05	0.56±0.03	0.66±0.02
Tolstoy	0.72±0.01	0.68±0.04	0.65±0.04	0.89±0.03
Ralli	0.64±0.06	0.59±0.03	0.55±0.06	0.59±0.04

Cədvəldən göründüyü kimi, yaşlı işqda böyüyen bitkilərdə də yarpaq sahəsi göy işqdakı kimi olur. Quru kütləyə görə yaşlı işqda bitən bitkilər göy işqda bitən bitkilərdən az fərqlənlərlər.

Müəyyən edilmişdir ki, körpə yarpağın intensiv böyüməsi zamanı yarpağın sahəsi əsasən hüceyrələrin fəal bölünməsi hesabına olur. Yaşlı işq hüceyrələrinin bölünməsinə ləngidici təsir göstərir [4]. Bu effekt ikiləpəli bitkilərdə nisbətən daha çox olmuşdur. Yaşlı işığın hüceyrələrinin bölünməsi və gərilməsinə təsir mexanizmı zəif öyrənilmişdir. Müəyyən edilmişdir ki, yarpağın sahə vahidində olan xloroplastların sayı yaşlı işqda qırmızı və göy işqdakına nisbətən az olur. Bu da yaşlı işqda fotosintez intensivliyinin aşağı olması ilə əlaqədardır. Lakin yaşlı işqda xloroplastların sahəsi qırmızı və göy işqdakına nisbətən böyük olmuşdur [12]. Yaşlı işığın uzunmüddətli təsiri zamanı karbon qazının assimilyasiyası qırmızı və göy işqdakına yaxın olmuşdur.

Bizim təcrübələrimizdə yarpaqlarda xlorofil piqmentlərinin miqdarı və xloroplastların

fotosintez fəallığı yaşlı işqda, göy və qırmızı işqdakı göstəricilərə yaxın, olmuşdur (Cədvəl 3).

Cədvəl 3
Müxtəlif işq spektrində becərilmiş bitkilərdə fotosintez piqmentlərinin miqdarı və xloroplastların fotosintez fəallığı.

Sortlar	Işıq								
	Göy		yaşlı	qırmızı		ağ			
	xl (a+b) mg/mg göy	Mg/mg göy		xl (a+b) mg/mg göy	FF	xl	FF	xl	F F
Falkon	3.4	67	2.4	56	3.6	68	3.2	67	
22-74	2.5	66	2.1	54	2.8	67	3.4	65	
Krasnodar	4.5	72	3.2	62	4.4	74	3.6	69	
Volqoqrad	4.8	75	3.5	65	4.8	78	4.5	71	
Tolstoy	4.7	78	3.8	68	4.9	80	4.8	78	
Ralli	3.6	65	3.5	58	3.7	88	4.9	39	

Cədvəldən göründüyü kimi, göy və qırmızı işqda həm piqmentlərin miqdarı, həm də xloroplastların fotosintez fəallığı yaşlı işqda nisbətən bir qədər çox olmuşdur. Sort arası fərqlərə gəlinə bu kəmiyyətlər Krasnodar, Volqoqrad və Tolstoy sortlarında daha böyük olmuşdur. Digər müəlliflərin başqa bitkilərlə apardıqları təcrübələrdə də belə nəticələr alınmışdır [11, 12]. Yaşlı işq təsirindən yarpaq mezostrukturasında dəyişikliklər baş verir, yaşlı piqmentlərin miqdarı azalır, bu da fotosintezin intensivliyinə təsir edir, nəticə etibarilə bitkilərin vegetativ inkişaf mərhələsindən generativ inkişaf mərhələsinə keçməsini ləngidir.

Beləliklə alınan nəticələrin təhlili belə guman etməyə imkan verir, ki bitkilərdə qırmızı və göy işqda olduğu kimi yaşlı işığın da reseptorları fəaliyyət göstərir və yaşlı işq həmin reseptorlar vasitəsilə metabolik proseslərini tənzimləyir.

Nəticə. Yaşlı işq, göy və qırmızı işq kimi yarpağın və bütöv bitkinin morfogenetik mühüm rol oynayır. Yaşlı işığın təsirindən meristemlərin böyüməsi yavaşır, yarpaqların sahəsi və quru kütləsi azalır.

Yaşlı işq fotosintez aparatının işini tənzimləyir, yarpaqda xloroplastların miqdalarını və fotosintez piqmentlərinin miqdalarını azaldır, nəticə etibarilə qırmızı və göy işqə nisbətən fotosintezin intensivliyini azaldır.

ƏDƏBİYYAT

- Hilton J.R. further analysis of the in vitro phytocrome mediation of the amount of gibberellin like substances in etioplast – enriched suspensions isolated from *Hordeum vulgare* L. leaves // New Phytol. 1984. V. 96. №1 p. 161-166.
- Pedron J., Thiery L., Agnes C. et all. Polar auxin transport is required for the inhibition by blue light of the elongation – related Le EXT tomato gene // Plant growth regul. 2004, v 42. P.113-123.
- Карначук Р. А. Поставалова В. М., Беленькая Е. В., Элуналова С. Г. Фитохромный контроль метаболизма ^{14}C углеводов в растениях// Физиология растений, 1978. Т.25. с. 268-271
- Карначук Р.А., Головацкая И.Ф. Гормональный статус, рост и фотосинтез растений, выращенных на свету различного спектрального состава. II Физиол. растений. 1998.Т.45, № 6.С.925-934.
- Карначук Р. А. Физиологическая адаптация листа левзеи к спектральному составу света // Физиология

растений. 1987 Т. 34. С. 51-59 6.Klein R. M., Edsall A. C. Interference by near ultraviolet and green light with growth of animal and plant cell cultures // Photochem. Photobiol. 1967 p. 841-850 7.Klein R. M., Edsall A. C. Gentile. Effect of near ultraviolet and green radiation on plant growth// Plant Physiol. 1965. Vol. 40, p.906-909 8.Тихомиров А.А., Лисовский Г.М. Сидлько Ф.Я. и др. Проблема оптимизации спектральных и энергетических характеристик излучения растение – ворческих ламп// Препринт Ирсо – 28 Б. Красноярск. 1983-47 с. 9.1Щахов А. А. Фотоэнергетика растений и урожай. // Наука, 1993. -411с. 10. Шульгин И. А. Растения и солнце. // гидрометеоиздат. 1973. 252 с. 11.Головацкая И. Ф. Регуляторная роль зелёного света в морфогенезе растений // Актуальные проблемы медицины и биологии / Томск, 2003. Вып. 2 С. 104-108 12.Головацкая И. Ф., Карначук Р. А., Гинс М. С. Регуляторное влияние зелёного света на фотосинтез растений *Lichnis Chalcedonica* новые и нетрадиционные растения и перспективы их практического использования. Пущино. 1995. С. 101-103

Влияние зеленого света на морфофизиологические характеристики растений томата

K.Z.Гасанова

Изучено влияние зеленого света на всхожесть семян, содержание зеленых пигментов в листьях, активность фотосистемы 2 и параметры листьев томатов. Выявлено, что зеленый свет подобно синему и красному свету имеет рецепторы в листьях и они регулируют метаболические процессы в растении.

Ключевые слова: томаты, всхожесть семян, хлорофилл, каротиноиды, фотосистема 2

Influence of green light on the morphophysiological characteristics of tomato plants

K.Z.Hasanova

The effect of green light on seed germination, the content of green pigments in leaves, the activity of photosystem 2, and the parameters of tomato leaves studied. It was revealed that green light, like blue and red light, has receptors in the leaves and they regulate metabolic processes in the plant.

Key words: tomatoes, seed germination, chlorophyll, carotenoids, photosystem 2